

Azərbaycan Respublikasının Qanunları

2004-cü il

6 yanvar

"Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə"

9 yanvar

"Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında" Avropa Çərçivə Konvensiyasının və onun Əlavə protokollarının təsdiq edilməsi barədə"

13 yanvar

"Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Təvsiyə daxil olmaqla) qoşulmaq barəsində".

"Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikasında Sülh Korpusunun Proqramı haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazilərində birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsinə dair" Protokolun təsdiq edilməsi barədə"

"Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənsəyinin müəyyən edilməsi Qaydaları haqqında" 1996-cı il 12 aprel tarixli Sazişdə nəzərdə tutulan "Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənsəyinin müəyyən edilməsi Qaydalarına dəyişiklik və əlavələrin edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə"

"Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıkları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə".

5 mart

"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində"

"Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin daxili İşlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə"

9 mart

"Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Hökuməti arasında kadastr layihəsi üzrə maliyyə yardımına dair" Sazişin təsdiq edilməsi barədə"

19 mart

"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə"

30 mart

"Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyaya qoşulma barəsində"

6 aprel

"Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi"nin təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2004 - 2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət rejimindən istisnaların mərhələli ləğv edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə"

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə"

"İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında Çərçivə Sazişi"nin təsdiq edilməsi barədə"

16 aprel

"Azərbaycan Respublikasının Kanadada (Ottava şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının Yunanıstan Respublikasında (Afina şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının Latviya Respublikasında (Riqa şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının Hindistan Respublikasında (Nyu Dehli şəhərində) səfirliyinin təsis edilməsi haqqında".

"Azərbaycan Respublikasının Belarus Respublikasında (Minsk şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında (Sofiya şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının İndoneziya Respublikasında (Cakarta şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

"Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyinin təsis edilməsi haqqında".

"Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında" Bakı Dairəvi Avtomobil Yolu Layihəsi üzrə Borc Sazişi"nin təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası ilə Ərəb İqtisadi İnkişaf Küveyt Fondu arasında" Bakı Dairəvi Avtomobil Yolu Layihəsinin maliyyələşdirilməsinə dair Borc Sazişi"nə dəyişikliklər edilməsi haqqında Saziş"nin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və OPEK Beynəlxalq İnkişaf Fondu arasında "Ucar-Yevlax avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair Kredit Sazişi"nin təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında Saziş"in təsdiq edilməsinə barədə.

"Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Daimi nümayəndəliyi haqqında Saziş"in təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikasının Macarıstan Respublikasında (Budapeşt şəhərində) səfirliyinin təsis edilməsi haqqında"

4 may

"Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyaya qoşulmaq barəsində"

18 may

"Azərbaycan Respublikası və Gürcüstan Birgə Bəyannaməsinin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamənin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında hökumət rəhbərliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" Proqramın təsdiq edilməsi barədə"

21 may

"İntersputnik" Beynəlxalq Kosmik Rəhbərlik Təşkilatının hüquq qabiliyyəti, imtiyazları və immunitetləri haqqında" Sazişin təsdiq edilməsi barədə".

"İntersputnik" Beynəlxalq Kosmik Rəhbərlik Sisteminin və Təşkilatının yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə"

"İntersputnik" Beynəlxalq Kosmik Rəhbərlik Təşkilatı haqqında" İstismar Sazişinin təsdiq edilməsi barədə"

"İntersputnik" Beynəlxalq Kosmik Rəhbərlik Sisteminin və Təşkilatının yaradılması haqqında" Sazişə düzəlişlər edilməsi barədə Protokola qoşulmaq haqqında"

"Azərbaycan Respublikası Hökuməti və Almaniyə Federativ Respublikası Hökuməti arasında regional əməkdaşlıq çərçivəsində maliyyə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə".

"Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-m Virtual Mərkəzinin və GUÖAM-in Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə"

"GUÖAM iştirakçısı olan dövlətlər arasında ticarətə və nəql etməyə yardım üzrə Qarşılıqlı Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə"

"GUÖAM iştirakçısı olan dövlətlərin Hökumətləri arasında gömrük işlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"GUÖAM iştirakçısı olan dövlətlərin hökumətləri arasında fəvqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında" Bəyannamənin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası"nın təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə"

8 iyun

"Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə"

"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci 11 tarixli Beynəlxalq Konvensiyaya (1995-ci il tarixli əlavələrlə) qoşulmaq barədə"

"Neftləçirkəndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə"

18 iyun

"Neftlə çirkəndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə"

"Neftlə çirkəndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976-cı il tarixli Protokola qoşulmaq barədə"

"Neftlə çirkəndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə" 1992-ci il tarixli Protokola qoşulmaq barədə"

"Dəniz tələbləri ilə bağlı məsuliyyətin inəhdudlaşdırılması haqqında" 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə"

"Dənizin gəmilərdən çirkəndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə"

"Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya 1978-ci ü tarixli Protokola qoşulmaq barədə"

"1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə" 1997-ci il tarixli Protokola qoşulmaq haqqında"

"Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə"

"Azərbaycan Respublikası Hökuməti və ABU-Dəbi İnkişaf Fondu arasında "Bakı dairəvi avtomobil yolu" layihəsinin maliyyələşdirilməsinə dair" Borc Sazişinin təsdiq edilməsi barədə"

22 iyun

"Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Altıncı Əlavə Protokola qoşulmaq barədə"

"Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində"

"Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq barəsində"

29 iyun

"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə"

1 sentyabr

"Azərbaycan Respublikasının hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında" sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikasının Hökuməti və Niderland Krallığının Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin və həmin sazişə əlavənin təsdiq edilməsi barədə.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanununa dəyişiklik edilməsi haqqında"

10 sentyabr

"Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin və Gürcüstan Prezidenti M. Saakaşvilinin Birgə Kommunikeyşin təsdiq edilməsi haqqında”

“Azərbaycan Respublikasının Hökuməti və Gürcüstanın Hökuməti arasında energetika sektorunda əməkdaşlığın genişləndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında dəmir yolu nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası və Ukraynanın Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”

"Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında" Sazişin təsdiq edilməsi barədə"

“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında sənayenin müdafiə sahələrinin müəssisə və təşkilatlarının istehsal və elmi - texniki kooperasiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hər iki ölkənin aviasiyasının uçuş və mühəndis - texniki heyətinin hazırlanmasında əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergi tutmadan yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə"

“BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan " Odlu siyahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı Protokol” a qoşulmaq haqqında

28 sentyabr

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında” Sazişin təsdiq edilməsi barədə.

26 oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və həmin Konvensiyaya Əlavə Protokolun təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası və Belçika Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergi tutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında" ikitərəfli Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Yunanistan Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Yunanistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Yunanistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında "Selə qarşı tədbirlər" layihəsinin maliyyələşdirilməsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi haqqında"

"İxrac nəzarəti haqqında"

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar " Sosial sığorta haqqında " Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

7 dekabr

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (Azərbaycan hakimiyyət orqanları) və Birləşmiş Krallığın Daxili İşlər Nazirliyinin Mühacirət və Milliyət Direktorluğu (MMD) arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə"

14 dekabr

"Azərbaycan Respublikası Hökuməti və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi arasında Azərbaycan Respublikasının vətəndaşları olan Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin vəzifəli şəxslərinin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi Qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Prezidentinin və Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında"

"Azərbaycan Respublikası və Moldova Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Müqavilənin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı səfərləri haqqında" Sazişin təsdiq edilməsi barədə"

"Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə"